


# **Azərbaycan torpağı Qərbi Zəngəzuru yaşadan bir kitab**

"...XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycanı qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqları Ermənistana verilibdir. Bununla əlaqədər Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqtəyi-nəzərdən müəyyən çətinliklər yaramıbdır".

Heydər ƏLİYEV



Ötən günlərin birində akademik Fikrot Əliyev mənimlə görüşdə dedi ki, atamın kitabı çapa hazırlanır, mən istərdim, onun ön sözünü siz ingiliscəyə tərcümə edəsiniz. Söhbət Əhmədəli İsmayılov oğlu Əliyevin "Azərbaycan dilinin Megri şıvələri" monoqrafiyasından geldirdi. Otuz beş söhbətlək bu ön sözü tanmış ədəbiyyatşünas ziyanlı Hidayət Orucov yazmışdı. Hidayət müəllim Ermənistəni və o cümlədən də Zəngozur əllərini, onun omoksevər insanlarını və sayəcəmə ziyahlarını, bu əllerin füsunkar tobiotini yaxşı tanıdıqdan bu kitaba tam dolğunluğu ilə ön söz həsr edib, Hidayət müəllim bu əsərə oləvə bir dəyər də qatıb... Tərcümə zamanı məlum oldu ki, Əhmədəli müəllim ömrünün 60 ildən çox hissini Nüvədi kəndində keçirənə də onun bütün kəndlərini bir-bir gözmiş, bu obaların əhalisi, xüsusilə də yaşlı nəslin nümayəndələri ilə yaxın temasda olmuş, onların dilindən sözü ləğvinə, hər bir sözü, ifadəni, rövəyatı, nağılı, lətifi, atalar sözü və mosoli rəngarəng folklor nümunələrini qələmə alıb, onların üzərində lazımi tohlillər apardıqdan sonra onları bu monoqrafiaya daxil edə bilib. Monoqrafiya üzərində işləyərkən Əhmədəli müəllim nəinki Azərbaycanda, eləcə də Azərbaycanın hündürlərindən çox-çox uzaqlarda da yazıb- yaratmış bir çox türkoloqların, tanmış dialectologiya mütəxəssislərinin elmi möqalə, tezis, dissertasiya, dorslik və dörs vəsaitlərinin materiallarına, dialektoloji lügətlərə döñə-döñə müraciət edərək onlardan qodorinə bohrələnə bilməşdir. Monoqrafiya mürəkkəb kompozisiyalı tədqiqat işi olmaqla yanaşı, orada doğma dilimizin grammatikası, leksikası, fonetikası, leksikologiyası və leksikoqrafiyası, dil tarixi və tarixşünaslıq, etnoqrafiya sahələri ilə bağlı çox zöngin materialları yer tapa bilib. Əsərdə ciddi oxucu marağına səbəb ola biləcək bir çox ta-

rixi hadisələr və faktlar, mühüm dövlət sənədləri və arxiv materialları sadalanır, o sənədlər ki, bəzən də onların adları sanki oxucu auditoriyasına ilk dəfə kimi təqdim edilir. Və həqiqəton də əsərin belə zəngin yaradıcı materiallarla dolu olması onun müəllifinin zəngin eruditliyaya malik olmasından xəbor verir. Elə bunun əsasında məlum olur ki, müəllif əsər üzərində işlədiyi illər ərzində mövcud tarixi şərait onu çox sıxmış, çox-çox məhrumiyyətlərlər üzərində işləmiş və bu gərgin həyat tərzi və şərait onu digər elm sahələrinə də müraciət etməyə məcbur etmişdir. Həmin illər ərzində Meğrinin digər kəndləri kimi Nüvədi də boşaldılır, yerli əhalisi doğma yurd-yuvalarından didögür düşür, hökumət və dövlət orqanları tərəfindən tam nəzarətsiz qalan əhalisi qonşu Zəngilana və Naxçıvana pənah götürür. Bir müddət dən sonra çotinliklə geriyo qayidian əhalisi çox keçmədən yenə də öz torpaqlarından qovulub çıxarılır, bir sözlə, neçə dəfələrlə tokrarlanan bu işğalçılıq əməlinin, nəhayət, 91-ci ildə son akkordu vurulur. Əhmədəli müəllim də başda olmaqla yerli ziyalılarının bir qrupu yenə do Naxçıvana, Bakıya və Moskva-ya ünvanlanan açıq imzalı məktubları cavab-sız qalır, etinasızlığı görən homin ziyalıları bir-neçə dəfə Moskvaya hökumət və dövlət adamlarının qəbullarında olur və ermoni faşizminin bu əməllərinə son qoyulmasını toləb edirlər. Ancaq bütün müraciətlərin cavabında Moskva havadaları onlara daim bir cavab verirlər "gedin burdan, bir də buraya ayaq bassanız sizi həbsxanaya basacağıq" deyirlər. Bir sözlə, İttifaq hökumətinin şorosufsiz bir qərarı ilə Meğri Ermonistana birləşdirilir. Nüvədi əhalisi yerlə-yeksan olur. Əhmədəli müəllim yenə də çox ağır məhrumiyyətlərlər üzərə, ailə-uşaqlarını yenə də Zəngilana götürür, bir-iki il orada müəllimlik etdiyindən sonra onları Bakıya götürüb çıxarır, burada qohumlarının və dost-tanışların köməyi ilə ev-çək düzəldir, bir-neçə məktəbdo müəllimlik edərək ailə-uşaqlarının çörək imtahanına çökləşməsinin qarşısını ala bilir, lazımlı olan bütün materialları, tarixi sənədləri oldo edib "Azərbaycan dilinin Meğri şivələri" adlı əsərini tamamlaya bilir. 500 sohifədən artıq həcmində olan bu əsərin mündəricatını nəzərdən keçirdikdə orada Azərbaycan dilinin fonetikası, mərsəfoligiyası, leksikası və leksikoqrafiası ilə bağlı istonilən qədər materialın verildiyini görmək olur. Əsərin fonetika fəslində Azərbaycan dilinin bütün fonetik hadisə və qanunları nə az, nə çox, düz on beş yarım fəsildə incolonur. Orada hər bir fonetik hadisə nozəri fikirlərlə yanaşı, yerli şivə materiallarının köməyi ilə oyanılışdırılır. Mərsəfoligiya fəslində Azərbaycan dilinin bütün nitq hissələri ohadə edilməkən onlar on bir yarım fəsildə şərh olunur. Hər bir nitq hissəsinin spesifikasi xüsusiyyəti, onların Meğri şivəsində işlənmə səviyyələri canlı misallarla oxucu diqqətində tutulur. Əsərin "olavo" ad-



Abbas ABBASOV

*Bakı Dövlət Universitetinin kafedra müdürü,  
Əməkdar müəllim*

lanan bölümündə yer alan lügöt materialları nə az, nə çox, düz yetmiş sohifəni əhatə etməklə bərabər, onlar təqribən 700 söz-maqalədə öz izahını tapır. Şivə leksikasının burada necə və hansı prinsiplərlə yerləşdirilməsi oxucu diqqətini daha çox cəlb edə bilir. Leksik materialın sıralanması ənənəvi qaydada latin qrafikası əsasında reallaşır. Lügöt materiallarını nözərdən keçirdikdə məlum olur ki, bütün leksika bəhsİ dörd başlığı əhatə edir. Bu leksik vahidlər arasında yerli əhalinin ailə və mösiətinə, okin-biçin təsərrüfatında, cleco do heyvandarlıq təsərrüfatlarında bostançılıq işlərinə, toy şonaklılarında işlətdikləri nitq vahidlərindən elələrinə do tesadüf edirsin ki, onlara hətta Azərbaycanın digər şivolöründə belə tosadüf edilimir.

Ösərin geniş və maraqlı müzakirəsi 27 iyun 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Royasət Heyəti tərəfindən təşkil edilməklə borabər, onun müzakirəsinə tanınmış elm adamları, yazıçı və jurnalistlər, diplomatlar və ziyanlılar iştirak edirdi. Müzakirə zamanı müəllife çoxsaylı suallar verildi və suallar müəllif tərəfindən dolğun şöklə də cavablandırıldı. Verilən sualların birinə cavab verərkən məlum oldu ki, sən demə, Əhmədəli müəllim əvvəllər Nəsimi adına Dilçilik İnstitutunun dissertanti imiş və bu illər ərzində Əhmədəli müəllim o qədər mösəqqətlərə və bəzi bürokratik əngollarla də üzə çıxışında bu əsəri dissertasiya işi kimi müdafiə etmək fikrindən ol çəkib.

Müzakirodə iştirak edən tanınmış elm adamları, akademiklər Budaq Budaqov, Tofiq Hacıyev, Nizami Cəfərov, Ağamusa Axundov, professor Qożənsər Kazimov və digər tanınmış ziyalılar yekun olaraq Əhmədəli müəllimin "Azərbaycan dilinin Meğri şivəlori" monografiyasını sanballı dilçilik osorı kimi qiyamətləndirməkən yanaşı, onu müəllisinin ömür kitabı, nüvədililərin iso heyat salnaməsi kimi tarixə düşdürünen yekdilliklə qeyd etdilər. Əhmədəli Oliyevin "Azərbaycan dilinin Meğri şivəlori" kitabı hal-hazırda ali məktəblərin Filoloji fakültələrində çalışan professor-müəllim heyəti, elmi tədqiqat işçiləri və eləcə də tələbələr torosından maraqla oxunan kitab kimi istifadə edilməkdədir.